



**Elşən  
Mirişli**

Gəncə şəhəri,  
tarixçi

### Sultan Müzəddünya vəl-Din Mahmud Arpa xan

*Arpa xan Borucığın sülaşısından olan X Azərbaycan elxanı idi. Haki-miyat illeri 30 noyabr 1335 - 15 may 1336. Arpa xan, Anq Buğanın nəslindən olub, ailəsi 1308-ci ilde Elxanlı Dövlətinə galmışdı. Anq Buğanın nəvəsi idi. Böyük Mongol İmparatorının V xaqanı olmuşdur (11 avqust 1259-21 avqust 1264). Əbu Səidin ölümündən sonra Arpa xan vezir Qiyasədin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 30 noyabr 1335-ci ilde Qarabağda taxta çıxmışdır. Əbu Səid Bahadır xandan sonra elxan taxtına keçən Arpa xan, Əbu*

dövrde ölkədə çoxdan gözlenilen fitne baş qaldırmıştı, dövlət əyanlarının her birinin iddiası var idi, hər kəs öz nümayəndəsini səltənetə sahib etmək niyyətində idi". Əbu Səidi əvez etmiş Arpa xanın mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün gördüyü tedbirler nəticəsiz qaldı. Bir tərəfdən Əbu Səid Bahadırın övladına hamile olan Dilşad Xatunun, bir tərəfdən de Əbu Səidin anası Hacı Xatunun qızıydı. Əmir Əli Padşah hakimiyyətə təhlükə törədirdi. Əli Padşahın başçılığı ile mərkəzi hakimiyyətə qarşı çıxmış Oyrat tayfası Arpa xanı 9 may 1336-ci ilde meğlub etdi ve 15 may 1336-ci ilde Sultanlıyadəd edam etdi. Arpa xanın yerinə VI Elxan Baydunun nevəsi Musa xan getirildi.


Əbu Səid Bahadır xanın ölümündən sonra elxanlıq taxtına çıxarılan Arpa xanı Diyarbakır valisi oyrat Əli Padşah kimi tanımadı, Musa adlı bir şahzadəni xan elan edərək Arpaşa hückum etdi. Arpa xan meğlub olaraq öldürülüdü, yerine Musa keçdi, Əli Padşah dövlətə hakim oldu.

1336-ci ilde Tacəddin Həsən Cəlair tərəfindən taxta gətirilmişdi. Hələ uşaq yaşda idi. Dövləti Tebrizden idarə edirdi. Lakin Şeyx Həsən Sulduz 16 iyul 1338-ci ilde Aladağ bölgəsində cəlairiləri meğlub etdi və Məhəmməd xan edam olundu.

### Satibəy Xatun

*Sultan Satibəy Xatun Azərbay-can Elxanlı Dövlətinin XIII elxanı idi. Hakimiyyət illeri 16 iyul 1338-1339. 1300-cü il doğumlulu Satibəy Xatun, Elxanlı hökməndən Olcaytu xanın qızı idi. Əbu Səid Bahadır xanın ana-bir bacısı, Əmir Çoban Sulduz, Sultan Arpa xan (1335-1336) və Süleyman xan (1339-1343) ilə evlənərək onlann xatunu olmuşdu. İlk eri dövlətin örnəklə bir vəzir və ordusunun komandanı olan Əmir Çoban idi. 6 sent-yabr 1319-cu ilde onurla evlənmişdi. Əmir Çobanдан sonra, güclərini birləşdirmək məqsədi ilə Arpa xanla evlənmişdi.*

Sultan Satibəy Xatun, 1338-ci ilde iqtidarı ele keçirərək qadın hökmərlərdən oldu. Əslində Əmir Həsən Sulduz onu Elxanlı Dövlətinin hökməndən elan etdi. Lakin bu hakimiyyət az



məhdudlaşdırılmışdır. Elxanlı taxt-tacina sahiblik irsi idi. Adətən atanı oğlu əvez edirdi. Belə hallarda Hülakülər sülalesinin bütün üzvləri öz razılığını bildirməli, həmən məsələ qurultayda həll olunmalı, yeni hökmədar tacqoyma mərasimini keçirməli idi. Əslində isə Elxanlı səltənetinə sahib olmaq üçün üç yoldan istifadə edilirdi: 1) yeni elxan qurultayda seçilirdi; 2) yeni elxan öz öz seleinin vəsiyyətinə görə təyin olunurdu; 3) yeni elxan zorla hakimiyyətə yiyələndirdi.

Elxanlı dövlətinin ali idarə sisteminde ikinci yeri naib əs-səltənet (səltənet naibi) tuturdu. Naib əs-səltənet elxanın mərkəzdə olmadığı məqamlarda dövlətin idarəsi ilə meşğul olur, qalan vaxtlarda isə ölkənin vəziyyəti, mühüm xəbərlər barədə elxana məlumat verir, onu gerçək şəraitle təniz edir.

Dövlətin idarəciliyində üçüncü yeri ölkənin baş əmir ül-üməra tuturdu. Hərbi və inzibati bölgü: inzibati baxımdan vilayet hesab olunan ərazi hərbi baxımdan ölkə adlanır. Mərkəzi dövlət aparatında hərbi-inzibati idarələri birləşdirən orqan (əmirlilik) adlanır və bu orqan baş əmir tərəfindən idarə olunurdu. Baş əmir dörd esas əmir sırasından seçilir və elxan tərəfindən təsdiq olunurdu. Əmərətə ölkə əmirlüyü, türmən əmirlüyü, minilik və yüzlük əmirləri, yarğrı (məhkəmə) əmirlüyü, eləcə də ali hərbi vəzifələr-inaq, bukavul, yasavul və sairə daxil idi. İnaqlar hərbi məsləhətçilər idi. Bakavullar divandan ayrılmış ixracı və yürüşlərde elə edilmiş qəniməti hərbi hissələr arasında bölür, ordu hissələrinin teminatı ilə meşğul olurdular. Təvaçılər ümumi sefərbərliklə meşğul olurdular. Yasavullar qoşun hissələrini döyüş meydانlarına aparıb onları döyüş hazırlıq vəzifələrde saxlamalı idi. Düşərgedə, yaylaq və qışlaqlarda hökmədar və hərbi hissələrin yerləşdiyi məskənlər yurdalar yurçılardır.

Elxanlı Azərbaycan Imperatorluğu, Azerbaycan və Aranda qələbəlik bir halda yaşayan türkmenlər Anadoluya köç etmişdir. Elxanlı Azerbaycanının en müləmət şəhərləri arasında olan Sava və Avə şəhərlərində xalac türkləri də yaşayır. XIV əsrə Aran və Muğanda türkmenlərin (tərekəmə) yaşadığını görürük. Bunların arasında en varlı türkmenlər Aranda yaşayan çobanı türkmenləri idi.

*Elxanlı Dövlətinin qoşun təşkilatında aşağıdakı bölgü mövcud idi. Bütün ordu türmənlərə (on miniliklərə) aymırıldı. Türmənlərə onminbaşılar (türmənbashi) başçılıq edirdilər. Türmənlər miniliklər, miniliklər yüzüklər, yüzüklər isə onluqlara bölündür. Miniliklərə onminbaşılar, yüzüklərə yüzbaşılar, onluqlara onbaşılar başçılıq edirdilər. Ordu nəfərlərinin adları bir-bir kətildi. Bu böhranın nəticəsində ölkə xırda dövlətlərə parçalandı. Tədrisicən Elxanlı Dövləti mövcudluğunu itirdi. Bu gün isə bu əzəmetli imperiya yaddaşlarında və tariximizin parlaq sahilələrində yaşayır.*

## Azərbaycanı idarə edən Elxanlar və idarəciliy böhrəni

### Musa xan

Musa xan Azərbaycan Elxanı Dövlətinin XI elxanı idi. Hakimiyyətde olduğu dövr 15 may 1336 - 26 iyul 1336.

Musa xanın atası Baydu xanın

çekdi, 1339-cu ilde devrilərək zorla Süleyman xanla evləndirildi.

### Həyat yoldaşları:

Əmir Çoban Sulduz (1319-1327)  
Sultan Arpa xan (1335-1336)

Səidin ölümündən Bağdad Xatunu sorunca tutdu. Sonunda Bağdad Xatun Xacə Lülü adında biri vəsaitiyle hamamda başına topuz vurulmaq surətiylə öldürdü. Cəsadi adı bir örətü altında günlərə qaldı.



Qızıl Ordalar Əbu Səid Bahadır xanın ölüm xəberini alıb almaz. Özbeğ xanın komandanlığı altında yenidən Azerbaycana soxulub və Kürçayına qədər irələdi. Arpa xan 45 gün qızılordularla savaşaraq düşməni ölkədən qovmağa nail oldu.

*Hakimiyyətə gəldikdən sonra Sultan Satibəy xatunla evlənmişdi. Satibəy Xatun 1319-cu ilde Əmir Çoban Sulduz ilə evlənmişdi. 1327-ci ilde Əmir Çoban Sulduzun üşyənindən sonra əmir onu boşayaraq Əbu Səidin yanına göndərmişdi. 1334-cü ilde Əmir Sürğan Sulduzu Qara-bağ hakimiyyəti verilərən, o da oğlu ilə Qarabağa getdi. 1335-ci ilde Arpa xanla evləndi. Sultan Satibəy Xatun Əbu Səid Bahadır xanın anabir bacısı idi.*

Bağdad Xatunun köhnə eri Əmir Həsən Bözbörg Əreb İraqını elə keçirdiyində Əbu Səid xanın son arvadı Dilşad Xatunla evlənərək daha önce ona edilən haqsızlığın intiqamını aldı (1336). Arpa xan Əmir Həsən Bözbörgə əmir-i ulus titulu vermişdi.

X elxan Arpa xan dövründə feodalı ara mührəbələri şiddetləndirdi. Həmidullah Qəzvini yazar ki, "bu

oğlu Qıpçaqoğlu idi. 1336-ci ilde Əmir Əli Padşah Oyrat Azerbaycanın Ucan şəhərinə gəldi və Arpa xanı devirərək Musa xanı padşah elan etdi. Musa xanın hakimiyyəti dövrü de uzun sürmədi. O, cəmi bir neçə ay hakimiyyət başında oldu. Musa xanın hakimiyyətdə yalnız adı var idi. Dövlətin bütün işləri Əmir Əli Padşahın əlinde cəmlənmişdi. O, dövlət işlərinə heç kimin qarışmasına yol vermirdi. Buna görə de əmirlər ona nifret edirdilər. İlk günlərdən ölkənin müxtəlif yerlərində narazılıq baş verdi. Çok keçmədən Diyarbakırda Əmir Hacı Toğay Sutaylı Oyrat tayfasına və Əmir Əli Padşah'a qarşı çıxdı. 1336-ci ilin iyul ayında Marağaya yaxınlığında Əmir Şeyx Həsən Cəlair ilə xorasanlılar və onlara ittifaq bağlaşmış Musa xan arasında savaş olur. Şeyx Həsən Cəlair qalib gelir, Musa xan isə öldürülür. Yerine Məhəmməd xan getirilir.

### Məhəmməd xan

Məhəmməd xan Hülakü xanın oğlu Məngü Teymurun nəticəsi idi. Azerbaycan Elxanlı Dövlətinin XII elxanı idi. Hakimiyyət illeri 1340-1345.

Süleyman xan 1340-ci ilde Sultan Satibəy Xatuna evləndirilmişdi. 1341-ci ilde Sərbədarlar üşyəninin başçıları Süleyman xan hökmədar ki-

şəhərə qəbul etmişdilər. Məlik Əşref tərəfindən devrildikdən sonra, haqqında son məlumat 1345-ci ilde devrildiyi il verilir. Süleyman xandan sonra 1345-ci ildən Çobanoğulları tərəfindən padşahlığa getirilmə suretiylə Elxanlı hökmədlər oldular. XVI-ci Azerbaycan elxanı Ənşirəvan xan oldu. Əslində bu hökumət Çobani dövləti idi.

*Süleymaniyyə cameyi: Təbrizdə buna "Ustad və şagird" məscidi deyilir. XIV Azerbaycan elxanı Süleyman xan tərəfindən bina edilmişdir. Əski binası yixilmiş və yenidən təmir edilmişdir. Yalnız əski dən qalma böyük və yüksək bir qübbəsi böyük lütfi və sənət nöqtəyi nəzərdən indi de hərəkəsin heyratına səbəb olmaqdır. Burada Süleyman xan və Çobanlılardan Şeyx Həsən Kiçik ilə Məlik Əşref dən edilmişdir.*

Əbu Səid Bahadır xanın vəfatından (1335) sonra böyük hərc-mərcilik başlandı. 1345-ci ilə qədər davam etdi. Bu illər ərzində Arpa, Musa, Məhəmməd, Təğ, Teymur, Cahan Teymur, Sati Beyim (Satibəy Xatun), Süleyman, Nüsriyəvan adılarında Azerbaycana səkkiz hökmədar gəldi və bunların zamanı böyük qarşıqlıqlarla keçdi və heç birisi idarə işlərini tənzimə nail ola bilmədi, keşməkə içərisində özleri başqalarına əslaltı oldular. Bu surətə hülakülərin Azerbaycandakı Elxanlı səltənet 1345-ci ilde sənət qatdı və elxanlığın evezində çobanlılar, cələairlər, müzeffərlər, sərbədarlar və sair kiçik dövlətlər yaradı. Əmirlər arası döyüş hazırlıq vəzifələrde saxlamalı idi. Düşərgedə, yaylaq və qışlaqlarda hökmədar və hərbi hissələrin yerləşdiyi məskənlər yurdalar yurçılardır.

*Süleymaniyyə cameyi: Təbrizdə buna "Ustad və şagird" məscidi deyilir. XIV Azerbaycan elxanı Süleyman xan tərəfindən bina edilmişdir. Əski binası yixilmiş və yenidən təmir edilmişdir. Yalnız əski dən qalma böyük və yüksək bir qübbəsi böyük lütfi və sənət nöqtəyi nəzərdən indi de hərəkəsin heyratına səbəb olmaqdır. Burada Süleyman xan və Çobanlılardan Şeyx Həsən Kiçik ilə Məlik Əşref dən edilmişdir.*

Əbu Səid Bahadır xanın vəfatından (1335) sonra böyük hərc-mərcilik başlandı. 1345-ci ilə qədər davam etdi. Bu illər ərzində Arpa, Musa, Məhəmməd, Təğ, Teymur, Cahan Teymur, Sati Beyim (Satibəy Xatun), Süleyman, Nüsriyəvan adılarında Azerbaycana səkkiz hökmədar gəldi və bunların zamanı böyük qarşıqlıqlarla keçdi və heç birisi idarə işlərini tənzimə nail ola bilmədi, keşməkə içərisində özleri başqalarına əslaltı oldular. Bu surətə hülakülərin Azerbaycandakı Elxanlı səltənet 1345-ci ilde sənət qatdı və elxanlığın evezində çobanlılar, cələairlər, müzeffərlər, sərbədarlar və sair kiçik dövlətlər yaradı. Əmirlər arası döyüş hazırlıq vəzifələrde saxlamalı idi. Düşərgedə, yaylaq və qışlaqlarda hökmədar və hərbi hissələrin yerləşdiyi məskənlər yurdalar yurçılardır.

*Süleymaniyyə cameyi: Təbrizdə buna "Ustad və şagird" məscidi deyilir. XIV Azerbaycan elxanı Süleyman xan tərəfindən bina edilmişdir. Əski binası yixilmiş və yenidən təmir edilmişdir. Yalnız əski dən qalma böyük və yüksək bir qübbəsi böyük lütfi və sənət nöqtəyi nəzərdən indi de hərəkəsin heyratına səbəb olmaqdır. Burada Süleyman xan və Çobanlılardan Şeyx Həsən Kiçik ilə Məlik Əşref dən edilmişdir.*

*Süleymaniyyə cameyi: Təbrizdə buna "Ustad və şagird" məscidi deyilir. XIV Azerbaycan elxanı Süleyman xan tərəfindən bina edilmişdir. Əski binası yixilmiş və yenidən təmir edilmişdir. Yalnız əski dən qalma böyük və yüksək bir qübbəsi böyük lütfi və sənət nöqtəyi nəzərdən indi de hərəkəsin heyratına səbəb olmaqdır. Burada Süleyman xan və Çobanlılardan Şeyx Həsən Kiçik ilə Məlik Əşref dən edilmişdir.*